

Azərbaycan yaxın gələcəkdə "yaşıl hidrogen" də ixrac edəcək

Bəşəriyyətin başı üstünü alan iqlim dəyişkənlilikdən dolayı yaranan fəsadların aradan qaldırılması üçün dünyanın tapdışı yollardan biri də "yaşıl hidrogen" istehsalıdır. Gələcəyin yanacağı hesab olunan hidrogen planetin ən bol elementlərindəndir və təmiz yanacaq növüdür.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına görə, 2050-ci ilə qədər enerjinin 12 faizi hidrogen hesabına istehsal olunacaq. İstifadə ediləcək bu hidrogenin toxminən 66 faizinin töbii qazdan deyil, sudan alınacağı ehtimalı da irəli sürürlüb. 2050-ci ilədək karbon emissiyalarını sıfır endirməyi hədəfləyən Avropa ölkələri "yaşıl keçid" platformasının əsas istiqamətlərindən sayılan "yaşıl hidrogen"in istehsalı, onun saxlanması və ixracına nail olunması sahəsində intensiv iş aparırlar. Bu məsələdə Azərbaycan heç də Avropadan geri qalmır. Hazır-

da hidrogenin istehsalı və istifadəsi, Azərbaycanın təmiz ətraf mühitə malik "yaşıl artım" ölkəsi kimi inkişafı, eləcə də azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilmesi əsas prioritətdir. Qeyd edək ki, Xəzər dənizində 157 qıqqat külək enerjisi potensialı əsasında 28 QVt-dan çox "yaşıl enerji" layihələri üzrə "Masdar", "ACWA Power", BP, Fortescue və digər beynəlxalq enerji şirkətləri ilə Azərbaycanın imzaladığı əməkdaşlıq sənədlərində "yaşıl hidrogen" istehsalı nəzərdə tutulub. Həzirdə hidrogenin istehsalı ilə yanaşı, ixracına yönəlik "Xəzər dənizi-Qara dəniz-Avropa", "Mərkəzi Asiya-Azərbaycan-Avropa" "yaşıl enerji" dəhlizləri çərçivəsində beynəlxalq tərfədaşlarla əməkdaşlıq edilir.

Bu günlər Birləşmiş Ərəb Əmirliliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən Dayanıqlı Heftesi çərçivəsində "Yaşıl Hidrogen" sammitində və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assam-

bleyasının 14-cü sessiyasında iştirak edən energetika naziri Pərviz Şahbazov bu məsələlərlə bağlı çıxış edərək deyib: ""Yaşıl hidrogen" ölkəmizin enerji təchizatında yeni mənbə və dəhlizlərlə mövqeyinin möhkəmləndirməsi, həmçinin 2050-ci ilədək karbon emissiyalarını 40 faiz azalda bilməyimiz üçün mühüm əhəmiyyət daşıyır. "Xəzər-Qara dəniz-Avropa" "yaşıl enerji" dəhlizi vasitəsi ilə Azərbaycan "yaşıl hidrogen" üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq". Nazir əlverişli, təhlükəsiz və "temiz enerji" sisteminə keçidin vacib hissəsi kimi hidrogen sənayesinin yüksəlişinə təkan verən amillərdən bəhs edərək bildirib ki, Azərbaycan COP29 çərçivəsində "yaşıl hidrogen"ın inkişafına da maliyyə dəstəyi ni təmin edəcək və "yaşıl enerji" keçidinə töhfə verəcək.

"Yaşıl hidrogen" in hamı üçün əlçatan, təhlükəsiz və dayanıqlı olması ekoloji təhlükəsizliyi təmin edir. COP29 ölkəsi olaraq Azərbaycan



2030-cu ilədək və ondan sonrakı dövrde "yaşıl enerji"nin reallaşmasına milli səviyyədə töhfə verəmək və iqlim fəaliyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmağı hədəfləyib. Daxili istehlak, iqtisadiyyatın karbonsuzlaşdırılması və ixrac məqsədi ilə quruda və dənizdə "yaşıl enerji" planlarının 2027-ci ilədək olan birinci mərhələsində 2 QVt, 2030-cu ilə qədər növbəti mərhələsində isə 8 QVt-dan çox "yaşıl enerji" gücərinin reallaşdırılması planlaşdırılır. "Bu, bərpaolunan enerji potensialının Azərbaycan vasitəsi ilə tox-

minən 2027-ci ildə 2 dəfə, 2030-cu ilə olan dövrədə isə 4 dəfədən çox artımı və edir. Ölkəmizdə elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payını ilkin hədəf göstəricisindən 3 faiz çox və 3 il tez olmaqla 33 faiz yüksəldən bu layihələr Avropa ölkələrində də bərpaedilən enerji potensialının artırılması nəməbələrindən olacaq", - deyə Pərviz Şahbazov tödbirdə bildirib.

Hidrogeni ekoloji cəhətdən təmiz edən odur ki, yandırıldıqda yaratdığı əlavə məhsullar yalnız su və su buxarı olur. Enerji daşıyıcısı olaraq böyük

məqdarda enerji saxlaya və ya verə bilir. Oluşucu səmərəli yanacaq olan "yaşıl hidrogen" in karbon qazı çox aşağıdır. Bu da o deməkdir ki, neft emalı ilə yanaşı, neqliyyatda istifadə olunan hidrogen üçün yeni bazar yaranır. Azərbaycanda "yaşıl hidrogen" sənayesinin inkişafı üçün yaradılan əlverişli şərait ölkəmizə xarici investitorların marağını artırır, hidrogen sektorunun və bərpaolunan enerji mənbələrinin sürətli inkişafını şərtləndirir. "Global Solar Atlas" Agentliyinin məlumatına görə, Azərbaycan güneş enerjisinin potensialına görə İtaliyanın cənubu ilə müqayisə oluna bilər və bu baxımdan Almaniyani demək olar ki, 1,5 dəfə üstləyir. Digər tərəfdən, Abşeron yarımadasında külək enerjisinin potensialı Şimal dənizinin şelf rayonları ilə müqayisə oluna biləcək səviyyəddədir.

Prezident ötən il keçirilən X Global Bakı Forumunda "yaşıl hidrogen" lə bağlı fikirlərini söyləyərkən demişdir: "Biz "yaşıl hidrogen" ixrac

etməyi planlaşdırırıq. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qıqqat olduğunu təsbit edib. Buraya qurudə olan daha 40 qıqqat potensialı da əlavə etmək olar".

Bəs, Azərbaycan istehsal edəcəyi "yaşıl hidrogen" i dünya bazarına hansı formada çıxaracaq? Neft Araşdırımları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, hidrogenin mənşələri ilə nəqli ən optimal variant hesab olunur: "Hazırda bunun üçün möqbul sayılan iki variant üzərində iş gedir. Birinci variant hidrogenin nəqli üçün ayrıca boru kəmərlərinin çəkilməsidir. Digər variant isə mövcud magistral qaz kəmərlərinin hidrogenin daşınması üçün modernlaşdırılmasını və yenidən qurulmasını nəzərdə tutur".

**Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"**